



ZƏHRA SƏFƏRALIQIZI



## BİR AZ DƏRDLƏŞƏK

İlahi, bir az dərdləşək!  
Min illərdi bir meyvənin güdəzinə gedən,  
düşən  
üstü açıq məzar kimi bu dünyanın  
dörd- sərəndən danışaq.  
Hərəminiz alınmıza bir bəxt adlı  
yazı yazdın,  
buralara yola saldın.  
Bu yollarda min illərdi  
qan-qadaya baxa- baxa  
kor olası gözümüzdən danışaq.  
Gördüyündən donub qalan tüzümdən,  
bildiyindən gödək olan dilimizdən  
danışaq.  
Haqqı qovub, yuva salan  
əv sahibi, söz sahibi nahaqlardan,  
dünyadakı tənhalıqdan,  
nigaranlıqdan,  
qorxduğumuz sonumuzdan,  
hor bucağı saran, sarmalayan  
ah-nalənin yaratdığı ağrılardan  
bəlkə yana-yana danışaq.  
Bu dünyada ayrılıqlar kök atıbdır.  
Günü- gündən çoxalır,  
sevgilərsə azalır.  
Yaralarsa qanayır,  
məhləmlərsə tükənir.  
Qürurlarsa yenilir,  
insanlıqsa ac qalaraq, diz çökür.  
Ümidlərsə ürəklerden  
yörğün-argın uçur, köçür.  
İlahi, bəlkə bu dünya  
heç adam yeri deyilmiş?!

## DƏLİ KÖNÜL

Dəli könül, sızıldama!  
Bir qoribson.  
Zamanında alınmayan,  
yaşanmayan bir nəfəssən.  
Dəli könül, ağlama sən!  
Bir yolusan,  
bu dağların arasından keçib gedən  
varlığının yanında sən  
bir yançısan.  
Dəli könül, aralıqda dolaşma sən!  
Gümanlarla bir yalnızsan.  
Nə yerdəsan, nə göydəsan.  
Ortalıqda, aradasan.

## BƏLKƏ

Silinmiş bir yazının izi kimi  
düzülür  
cızıqdın yolcusuz yoluna xatirələr.  
Bu yolun altında  
dincənməyə bir kölgəlik də var  
bəlkə?!  
Hələ dindələmədiyən bir nəğmə də bestələnin.  
İstəklərinin quşlar kimi süzən  
göy üzü var hardasa.  
Hələ gözələrinə qaçan kədəri  
yuyub aparana,  
bilmədiyən  
bir bulaq qanayır yoxsa?!  
İçinin üsanını qayalara çırpın  
peypəyə donuzın  
dalğaları dalğalanır bəlkə?!  
Uzaqlarda başını qoyub,  
yörğünlunu çıxaraçağın bir diz,

küləklərdən dağılıb, qarışan saçlarına  
sığal çəkən bir əl var bəlkə?!  
Bəlkə...  
Bəlkə lap uzaqlarda  
ananın həzin laylatı kimi  
səni şişşirin, qızılğullar içində  
yuxuya aparıb bir lay-lay var?!  
Əgər varsa?!..

## QIŞ GÜNƏŞİ

Bir də ayılıb, gördüm ki,  
qar o qəder yağıb,  
dizlərimə qəder çatıb.  
Saçlarımda ağappaq qar şələləsi.  
Bəyazlığı gözələrimi qamaşdırır.  
Qollarım halsız-halsız o qarla qucaqlaşır,  
məndən xəbərsiz, könülsüz-könülsüz  
bağrıma basır, soyuqluğu ürəyimə tökülür.  
Qəlbimi, əllərimi,  
bir də qarışdıqkı yolları üşüdüür,  
üstümə düşsə də bir qış günəşi!..

## NİYƏ BİLMİRƏM

Heç bilmirəm nədənsə,  
daha islanmıram yağışda,  
deyərsən, üşümürəm sırsıralı qışda.  
Külək əsir ordan ələ, burdan belə.  
Sakit-sakit mən baxıram o küləyə.  
Bir ah gəlir hardansa, suçu kimi baxır yere.  
Mənsə ona baxıb, deyirəm ki,  
gələcək elə, keçər belə.  
Nə dəyişənməmiş, niyə heç nəyi?!  
Düşünürəm, niyə heç nəyi?!  
Xəyallar da qurmuram.  
İçimin küncündəki  
saralmış xatirələrin  
arxasında düşürəm.  
Nədənsə, baş da çəkmirəm,  
niyə, bilmirəm?!  
Deyərsən, unutmuşam.  
Uşaqlıqdan qəçəndə, öz yolumu açanda  
içimdə tikdiyim o ilq yuvaya da getmirəm.  
O yuva da ki, belə...  
Elə oradaca boş qalıb,  
nə bir nəfəs yaşayır,  
nə də ki, bir nəğil var.  
Nə də bir Günəş düşür.  
Deyərsən, ona görə namləyib, nəm qoxuyur.

Bilmirəm, nəyə görə buludların mənimlə  
daha heç bir işi olmur,  
töküdüyi yağışları gözümə yaxın qoymur.  
İndi hər şey belədi.  
Bilmirəm, nəyə görə qışdı, yağışdı,  
o başsız küləkdi?!  
Mənlə niyə bənsədi?!

## HARA GEDƏK?

Yapışasan bu dünyanın yaxasından,  
azca qalan gücünlə,  
taqətsiz qollarınla doyaçolmayasan,  
siləkləyəsən, var gücünlə bağırıasan.  
Dikəsən gözələrinə məkrli gözələrinə,  
qəzəbli baxışınla oyasən gözələrinə,  
tökəsən ovcları içinə,  
kor qala gördükləri içinə.  
Söyləyəsən:  
-Axı, bizdən nə istəyirsən?!  
Dərdi sarıb canımıza, kənərdən izləyirsən.  
Başımızı dərd-qəmlə qarışdırıb,  
ağlımızı çalırısan.  
Qanımızı axıtıb,  
yaddaşları asta-asta silirsən.  
Nə qurbanımızı görürsən,  
nə nəzirimizlə qane olursan.  
Bizi bizdən alırsan.  
Özümüzənməyən qacaqlaşdırırsan,  
barışdırırsan, sevdirtirsən,  
artırırsan...  
Bəsdir! Yorulduq,  
çox yorulduq fəleyhin  
bu dünyaya çaldığı qələməndən.  
Hara gedək, baş götürüb?!  
Hara qaçaq bu dünyanın əlindən?!

## BİZİ TANIDINIZMI?

Bir əl taya elimizdən,  
məhəl qoymaya küləklərə,  
heç baxmaya yağışlara,  
aparıb çıxara o dağlara,  
uzun-uzun həsrət gedək, baxaq o taya.  
Əl ata kölgəli buludlara.  
Parçalaya, dağıda, üzü gülən günəşi.  
Göyü qorqub alıb, səpə nəm qoxuyan yollara,  
qəm qoxuyan kimsəsiz ciğirlərə,  
ömrün sınılıb, qaldığı oralara.  
Hər yer aydınlaşa, işıqlana.

Görək orda qalanları, bizdən ora gedənləri,  
ömrümüzü, izimizi, hər şeyimizi...  
Səsləyək onları içimizin səsiylə.  
Çağırmaq, çağırmaq, pıçılıtlı ilə soruşmaq:  
-Bizi tanıdınız mı?!

## QAYIDAQ CƏNNƏTİMİZƏ

Bir dəli gözləyirik,  
Gözü qara, ol-ətəyini çəkib,  
özündən bezmiş olsun.  
Bu dünyanın yağından, balından  
gözünü çəkmiş olsun.  
Vursun özünü öntüməzdən axan,  
hər tərəfi dağdan, yerdə bir daş qoymayan  
haylı-küylü o çaya.  
Keçib, getsin o taya.  
Orda şeytanın çalib-çapıb aldığı,  
gizləyib, saxladığı məşhur olan məyvələri toplayıb,  
yığıb gətirsin bizə.  
Biz də yeyib, qayıdaq özümüzə.  
Qayıdaq cənnətimizə.

## YAŞAYARSAN UZAQDAN

Bir ürəyin gör nə qədər uzaqları olarmış...  
Heç bilmirsən, oralara haralardan,  
hansı yoldan gedib çıxı bilərsən.  
Payız gedir, qışda ki, gəlib, çıxıb  
düz qapının ağzına.  
Yollar bağlı, dumanlı.  
Bilirsən ki, yola çıxsan,  
yolçuluğun yarım olar,  
yarı yolda qalarsan.  
Uzadarsan əllərini uzaqlara.  
Barmaqların buz bağlayar,  
boşda qalar,  
sığınarlar sırsıralı ovucuna.  
Yorğun olan qollarınsa  
yanlarına yan alar.  
Göy üzündən özgin-özgin süzülən  
bu fəslin qış Günəşi  
içindəki nisgilləri isitməz.  
Üşüyərsən  
hər gün bir az çiçəkləyən həsrətlərin  
yandırdığı nəfəsdə.  
İçin-için sızlayarsan, ağrıyarsan,  
səssiz elə bağırırsan, qışqırırsan...  
Təkcə duyar qışqırığı  
göydən üzgün-üzgün

sənə baxan Ay işığı.  
Uzaqların arasında  
dolaşırsan, durarsan.  
Bir ruh kimi aralıqda qalarsan,  
Uzaqlarla sən uzaqdan  
ömrü, bax, beləcə yaşayarsan.

## BƏNÖVŞƏ SEVGİSİ

Nədən o, varikən  
bənövşənin nəmli gözü  
gəlməyəndə qaldı?!  
Uzun, uzaq yollarında,  
hər addımda  
ahlarının izi qaldı.  
Xışma-xışma xəyalları  
həsrətlərə bükülüb,  
yerin-göyün bir küncündə  
eləcə bükülü qaldı.  
O yolların sonunda gümənləri itirdi.  
O yolların sonunda sızılığını bitirdi.  
Nə bir dəfə ah çəkdi,  
nə səsinə çıxardı.  
Kirimışçə fələyin yazdığı  
kol dibində uyudu.  
İçində için-için yandı.  
Yandı və öz-özünə soyudu.  
Bir kimsəyə duydurmadı.  
Gömdü sevdasını qəlbinə,  
ayrılıqdan küsərək,  
çəkdi içinə tənhalığın ötrini.  
Boynunu yana əyib, bükərək,  
Allahın verən günü  
gözlərinin muncuq-muncuq yaşları,  
buludun çisgini, yağışları  
o tərtemiz sevgini  
tumar-tumar yudu, yudu, bəslədi.  
O dupduru sevda hər gün bir az,  
bir az göyərdi.  
Axı, nədən bunu o, var ikən,  
var ikən təkcə etdi ?!

